

# “Kaspi”-Maarifçilik meydani” kitabı və “Artkaspi.az” saytı təqdim olundu


**Sona Vəliyeva: “Yeni vəsait ömrünü-gününü xalqına, millətinə həsr etmiş görkəmli maarifçi mütəfəkkirlərin ruhuna növbəti minnətdarlıqdır”**



**Ö**tən gün Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” - Maarifçilik meydani” kitabının və “Artkaspi.az” saytının təqdimat mərasimi keçirilib. Mərasimdə iştirak edən Azərbaycan Mətbuat Şurasının sədri, millet vəkili Əflatun Amaşov ölkəmizin ictimai-siyasi fikir tarixində “Kaspi” qəzetinin özünəməxsus yerinin olduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, 1881-ci ildən işıq üzü gəren “Kaspi” qəzeti əvvəlca həftədə 1, sonra 3 dəfə olmaqla oxucuların görüşüne gələsə də, 1884-cü ildən etibarən Azərbaycanın ilk gündəlik mətbu organı kimi nəşr olunmağa başlayıb: “Əgər biz “Kaspi”nın fəaliyyətini mərhələləre bölsək, bu barədə çox danışmaq olar. Ancaq bir məsələni heç zaman unutmaq olmaz ki, Azərbaycanda 1892-ci ilde “Kəşkül” qəzetinin son sayıları işıq üzü göründü. Bu müddətdə “Kəşkül”dən sonra Azərbaycan dilində çıxan qəzet 1903-cü ildə nəşrə başlayan “Şərqi-rus” oldu. Uzun müddət Azərbaycan dilində qəzet olmadı. Məhz belə bir dövrde Azərbaycan dilli qəzətə olan teləbatı “Kaspi” yerinə yetirməyə başladı. Ona görə də “Kaspi” qəzeti 1897-ci ildən etibarən azərbaycanlıq ideologiyasının, maarifçiliyin daşıyıcısı kimi, ana dilində oxucularla görüşə gelir, diqqəti cəlb edirdi. Müasir “Kaspi” qəzeti de maarifçilik missiyasını öz ciyinlərində şərəflə daşıyır, Azərbaycan dilində olmaqla, hər gün müxtəlif janrlara aid yazılarla oxucularının görüşünə gelir. Hazırda isə “Kaspi” qəzeti “Kaspi” - Maarifçilik meydani” adlı yeni kitabı, eyni zamanda “Artkaspi.az” saytını oxucularına təqdim edir. Beləliklə “Kaspi” qəzeti ictimai, siyasi, mədəni, ədəbi missiyasını indi də davam etdirir. Eyni zamanda, “Kaspi” qəzetiinin 1881-ci ildən nəşr olunmağa başlayan nömrələrinin arxivini də əldə edilərək www.kaspi.az saytında yerləşdirilib. Hər bir oxucu, araşdırmaçı, mətbuat tariximizlə bağlı tədqiqat işi görən insanlar “Kaspi” qəzetiinin saytına daxil olmaqla bu arxivdən faydalana bilərlər”.

“Kaspi” - Maarifçilik meydani” adlı yeni kitabdan səhəbət açan Ə. Amaşov bildirib ki, burada 2013-2015-ci illərdə “Kaspi” qəzetiində dərc olunmuş Nəsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Əlimərden bəy Topçubaşov, Əli bəy Hüseynzadə, İsmayıllı bəy Qaspıralı, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov, Ömer Faiq Nemanzadə, Firudin bəy Köçərli, Şəfiqə xanım Əfəndizadə, Üzeyir və Ceyhun Hacıbəylilər, Məhəmməd və Behbud Şahtaxtilların həyat



və fəaliyyətləri haqqında məqalələr, araşdırma yazıları, arxiv sənədləri, fotosalar yer alıb. O qeyd edib ki, yeni kitab Azərbaycanın maarifçilik tarixi, dövlətçilik, müstəqillik ənənələri, mədəniyyəti və ədəbiyyatı ilə maraqlanan oxucular üçün nəzərdə tu-

biz xalqımızın mənəvi və tarixi irlisinin qorunub saxlanması, nəşr olunub gələcək nəsillərə ötürülməsində də “Kaspi” ənənələrini davam etdirməyə çalışırıq. Azərbaycanın maarifpərvər ziyalıları maarifçilik ideyasını ortaya ataraq, maarifçilikdən çıxış edərək, milli şurun, milli azadlıq hərəkatının formallaşmasında mühüm rol oynayıblar. Onlar müsəlman Şərqində ilk demokratik cümhuriyyətin qurulmasına qədər olan milli mücadilə yolunda böyük iz qoyublar. Əgər çar Rusiyası bilsəydi ki, “Kaspi” qəzeti və oraya cəm olan maarifpərvər ziyalılar milli şurun formallaşmasında, azadlıq ruhunun oyanmasında bu qədər mühüm rol oynayacaqlar, o zaman bu qəzetiň neşrine imkan verməzdi”.

S.Vəliyeva deyib ki, bu cür ziyalılarla, maarifçilərləmizlə qürur duyur, onları keçdiyi şərəflə yolu öyrənir, gələcək nəsillərə də çatdırırıq: “Bələ insanlar haqqında minlərlə kitablar yazılısa da, azdır. Onların Azərbaycan xalqının hər bir nümayəndəsinin qəlbində yaşamağa haqqı var. “Kaspi” - Maarifçilik meydani” kitabı da



tulub. Şura sədri “Artkaspi.az” saytından da səhəbət açaraq deyib ki, yeni internet resursunda Azərbaycan və dünya ədəbiyatına dair nümunələr, yazılar oxuculara təqdim ediləcək.

“Kaspi” Təhsil Şirkətinin və “Kaspi” qəzeti təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva da “Kaspi” - Maarifçilik meydani” kitabından danışaraq qeyd edib ki, yeni vəsait XIX əsrin sonu, XX əsrin əvvəlində ağır, məşəqqətli, lakin şərəflə fəaliyyət yolu keçmiş, ömrünü-gününü xalqına, millətinə həsr etmiş Azərbaycanın görkəmi maarifçi mütəfəkkirlərinin ruhuna növbəti minnətdarlıqdır. O, kitabda materialların zaman-zaman “Kaspi” qəzetiinin xüsusi buraxılışlarında oxuculara təqdim olunduğunu vurğulayıb. S.Vəliyeva sələflərimiz olan “Kaspi”çilərin, yeni kitabda haqlarında bəhs edilən maarifçilərin hər birinin həyatının ayrı-ayrılıqda bir kitabın və neçə-neçə tədqiqatın mövzusu olduğunu da qeyd edib. Bildirib ki, ruhlarına minnətdarlığın ifadesi kimi ərsəyə gelən bu kitab onların fəaliyyətinin kiçik bir hissəsini əhatə edir: “Kitabda haqqında bəhs edilən ziyalılarımızın yubileylerinin qeyd olunması haqqında Azərbaycan Prezidenti Əliyevin sərençamları, onların həyat və fəaliyyətləri, maarifçilik missiyasına xidmət edən addımları barede məlumatlar, araşdırma yazılar, müsahibələr, arxiv materialları yer alıb. Bu kitab “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin milli, tarixi irlisimə dəyər verərək ərsəyə getirdiyi növbəti neştdir. Bununla

məhz bu məqsədə xidmət edəcək. Bu addımin məfkurəsində ümummilli lider Heydər Əliyevin siyasetinin əsası dayanır. Ulu önder Heydər Əliyev ikinci dəfə Azərbaycanda siyasi hakimiyətə getirilməzdən önce, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini icra edərək 1918-1920-ci illərdə mövcud olmuş Azə-



baycan Demokratik Cumhuriyyətinin bütün attributlarını qəbul edib, ilk dəfə üçüncü, ay-ulduzu bayraqımızı məhz həmin vaxt Ali Məclise gətirdir. 1993-cü ilde hakimiyətə gələndən sonra isə demokratik cümhuriyyətin qurulmasına rol olsmuş, lakin sovet hakimiyəti qurulduğdan

sonra ölkəni tərk etmək məcburiyyətində qalmış, xaricdə vəfat etmiş maarifçi ziyalılarımızın məzarlarının Azərbaycana - öz Vətənlərinə getirilməsinə çalışıb. Bununla yanaşı, o, həmin ziyalılarımızın şəcəresinin aşadırılması, arxivlərinin ölkəyə gətirilməsi istiqamətində də göstərişlər verib. Prezident İlham Əliyev isə ölkə rəhbəri olduğu müddətdə həmin şəxslərin yubileylerinin ən yüksək səviyyədə qeyd olunması üçün sərençamlar imzalayıb. “Kaspi” - Maarifçilik meydani” kitabını bu istiqamət də heyata keçirilən tədbirlərə kiçik bir töhfə kimi da dəyərləndirmək olar”.

Sonra “Artkaspi.az” saytının redaktoru, gənc şair Fərid Hüseyn yeni internet resursu haqqında geniş məlumat verib. Bildirib ki, saytda Azərbaycan, Şərq və Qərb ədəbiyyatı nümunələri yer alacaq. Eyni zamanda burada yazarlarla müsahibələr, dəyirmi masalar, sorğular, təqnid, ədəbiyyatşunaslıq yazıları və sair bu kimi materiallər oxuculara təqdim olunacaq.

“Kaspi” qəzetinin baş redaktoru, İlham Quliyev metbu organın arxivinin əlde edilərək ölkəyə gətirilməsi, geniş oxucu auditoriyasına çatdırılması barədə məlumat verib. O, bildirib ki, üç əsrin qəzeti saylan “Kaspi”nin varisləri olaraq, daim “Kaspi” irlisinə etmek əsas vəzifə ki, miqrasiya qoyulub: “Bu istiqamət də fəaliyyətimizi qurarkən bize məlum oldu ki, tarixi “Kaspi”nin arxivini Avropa ölkələrinin birindədir. Mümkün əlaqələrimizi işə saldıq və öyrəndik ki, tarixi “Kaspi”nin bütün nüsxələri elektron variantda qorunur, Hollandiyadakı Jack Levinson nəşriyyatının onlayn mənbəsində saxlanılır. Dəqiqləşmələrdən sonra danışqlar apardıq, bizim üçün olduqca dəyərli olan həmin arxivini alaraq ölkəməzə gətirdik. Həmin arxivdən istifadənin texniki cəhətdən məhdud olduğunu nəzəre alaraq, onu “PDF” formatına

saldıq və kaspi.az saytında ayrıca bölməde yerləşdiridik. Çox böyük əmək sərf etmək məqsədində buna nail olduq. Hazırda Azərbaycanın və dünyadan istenilən yerindən hər bir şəxsi bizim qəzeti saytı vasitəsilə həm tarixi “Kaspi”nin arxivini ilə, həm də müsəsir “Kaspi”nin yazılarını ilə tanış ola bilər. Zamanla hiss etdik ki, bizim milli xəzinəmiz - tarixi “Kaspi”nin arxivinə olunduqca böyük tələbat var. Qəzet mühitində maraqlanan şəxslərin bu tələbatını ödəmək mümkün deyil. Ona görə də qərara gəldik ki, tarixi “Kaspi”nin arxivini daha ələtəməli etmek üçün onu Azərbaycan Milli Kitabxanasına təqdim edək. Beləliklə də, tədqiqatçılarla, tələbələrə bu mənbəyə dəha asan çıxış imkanını yaradıq”.

Baş redaktor İl.Quliyevin çıxışından sonra Sona Vəliyeva tarixi “Kaspi”nin “hard-disk”ə yazılmış elektron variantını Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirova təqdim edib.

Təqdimat mərasimində Milli Kitabxananın direktoru ile yanaşı, Bakı Dövlət Universitetinin Jurnalistikə fakültəsinin dekanı, professor Cahangir Məmmədli,